

HACINIYAZIN MİLLİ-POETİK TƏFƏKKÜRÜNÜN HÜDUDSUZLUĞU

БЕЗГРАНИЧНОСТЬ НАЦИОНАЛЬНО-ПОЭТИЧЕСКОГО МЫШЛЕНИЯ АЖИНИЯЗА

Şəbnəm Məmmədova

*filologiya üzrə fəlsəfə doktoru AMEA Folklor İnstitutu,
böyük elmi işçi*

Аннотация. В данном материале мы рассматриваем отдельные стороны творчества классика каракалпакской поэзии Ажинияза Косыбай улы, оставившего неизгладимый след в истории родной культуры. Темы и проблемы творчества Ажинияза настолько разнообразны и привлекательны, что они из разных точек зрения приковывали внимание национальных литературоведов. Неслучайно, что начиная с 30-х годов XX в. К.Аимбетов, О.Кожуров, Н.Давкараев, позднее И.Сагитов, К.Бердимурадов, С.Ахметов, Б.Исмаилов и мн. др. занимались разного рода вопросами творчества этого писателя, имеющего незаурядные способности в использовании ярких жизненных, житейских, судьбоносных проблем в истории народа.

В Азербайджане вот уже не одно десятилетие изучаются темы интересной и самобытной каракалпакской литературы. Так, например, с последних десятилетий XX в. последовательно привлекаются к исследованиям многие вопросы каракалпакской поэзии, в том числе творчество Ажинияза. Профессор Низами Мамедов Тагисой в своих книгах, учебниках, статьях и материалах систематически изучает многие аспекты творческого своеобразия Ажинияза. Азербайджанские читатели достаточно осведомлены об особенностях творческого почерка этого глубоко национального поэта. Несколько лет тому назад мы (с профессором Н.Тагисоем) совместными усилиями перевели и представили на суд азербайджанской читательской общественности чеканные строчки, стихи, шежере и поэмы Ажиниза «Бозатая». Празднование 200-летнего юбилея каракалпакского поэта на высоком уровне и наше участие в этом грандиозном мероприятии яркое свидетельство того, какое важное значение придается вопросам освоения творчества Ажинияза в Азербайджане.

Ключевые слова: Ажинияз, разнообразные лирические формы, поэт-философ, юбилейные торжества, творческое наследие, исследование, литературные взаимосвязи.

THE BOUNDLESSNESS OF NATIONAL-POETIC THINKING OF AZHINIYAZ

Annotation. In this article, we consider certain aspects of the work of the classic of Karakalpak poetry, AjiniyazKosybaiuly, who left an indelible mark in the history of his native culture. The themes and problems of Ajiniyaz's work are so diverse and attractive that they attracted the attention of national literary critics from different points of view. It is no coincidence that, starting from the 30s of the twentieth century, K.Aimbetov, O.Kozhurov, N.Davkaraev, and later I.Sagitov, K.Berdimuradov, S.Akhmetov, B.Ismailov and many others. they dealt with various kinds of issues of the work of this writer, who has extraordinary abilities in using vivid life, everyday, fateful problems in the history of the people.

Topics of interesting and original Karakalpak literature have been studied in Azerbaijan for more than a decade. For example, since the last decades of the twentieth century, many issues of Karakalpak poetry, including the work of Ajiniyaz, have been consistently involved in research. Professor NizamiMammadovTagisoy systematically studies many aspects of the creative originality of Azhiniyaz in his books, textbooks, articles and materials. Azerbaijani readers are well aware of the peculiarities of the creative handwriting of this deeply national poet. A few years ago, together with Professor N.Tagisoy, we translated and presented to the Azerbaijani reading public the minted lines, poems,shezhere and poems of Azhiniz "Bozatau". The celebration of the 200th anniversary of the Karakalpak poet at a high level and our participation in this grandiose event are vivid evidence of the importance attached to the development of Ajiniyaz's work in Azerbaijan.

Keywords: Aginiyaz, various lyrical forms, poet-philosopher, jubilee celebrations, creative heritage, research, literary interrelations.

Qaraqalpaq ədəbiyyatının geniş mədəni arenaya çıxmasında Jiyen Jırau, Günxoca, Berdağ, Abbas Dabilov, Jolmirzə Aymırzayev, Ayapbergen Musayev, Sadiq Nurembetov, Tleuberken Cumamuradov, İbrahim Yusupov, Tülepbergen Kaipbergenov və b. rolü yetərincə böyük olmuşdur. Onların yaradıcılığı türk xalqları ədəbiyyatları ailəsində öz möhtəşəm mövqeyi ilə seçilməkdədir. Bu siyahını davam etdirmək də olar. Lakin burada məqsədimiz qaraqalpaq şairlərinin adlarını sadalamaq yox, onun klassik qanadının araya-ərsəyə gəlməsində daha bir poetik təfəkkür sahibinin yaradıcılığının bəzi məqamlarını oxucuların nəzər-diqqətinə təqdim etməkdir.

Aralın cənub sahilində Qaraqalpaqstanın indiki Muynak rayonu ərazisindəki Qamış-boget aulunda aşamaylı-Saxu və Kiyat balqalı qəbiləsindən mənşəyini götürən Haciniyaz uşaqlıq və yeniyetməlik dövründə Xivədəki Şırqazı və Kutluq Murad inak mədrəsələrində zəngin dini-felsəfi təlim almaqla yanaşı, həm də qazax, türkmən və ciqataycanı öyrənərkən, ərəb və fars dillərini də gərəyincə mənimsemmişdir. Haciniyazın poetik yaradıcılığının ana xəttini yaşadığı mühitdəki ədalətsizliklər, əyriliklər, xalq malına göz dikənlərin ifşası, sosial-siyasi və mədəni-mənəvi problemlər təşkil etmişdir.

Haciniyaz lirik şeirləri ilə yanaşı, həm də digər milli janr formalarından yararlanmaqla

improvizasiyalı yarışma – “Haciniyaz və qızın aytısı”, “Haciniyaz və qız Meneşin aytışı” və “Bozatau” kimi tarixi səpkili poemə qələmə almışdır. Yeri gəldikcə biz şairin yaradıcılığına həsr olunmuş məqalə, material və ədəbiyyatların da adlarını burada çəkəcəyik. Onlardan bir neçəsini diqqətinizə təqdim edək. “Haciniyaz Kosibayulu” [1]; Büyük sovet ensiklopediyasında yer almış “Haciniyaz Kosibayulu” [2]; Nazim Davkarayevin kitabında şairlə bağlı “İnqilabaq-pədərki qaraqalpaq ədəbiyyatı tarixi öcerki”[5].

Təsadüfi deyildir ki, Haciniyaz Kosibay ulının yaradıcılığı sözün həqiqi mənasında qaraqalpaq xalqının ədəbi-mədəni və mənəvi-ictimai həyatında son dərəcə mühüm hadisə kimi dəyərləndirilməkdədir. Bu, ilk növbədə ondan irəli gəlir ki, Haciniyazın yaradıcılığında, hər şeydən öncə, bəşərilik, sülh, əmin-amanlıq, rifahə qayğı və başqa bu kimi mənəvi dəyərlər mahiyətinə tərənnüm edilməkdədir.

Haciniyaz folklor və klassik poeziya ənənələrinə söykənməklə son dərəcə həzin lirik nəğmələr yaratmışdır ki, onların arasında qaraqalpaq məhəbbət poeziyasının inciləri “Mənim sevimlim”, “Gözəllər”, “Bazatauli gözəl”, “Ah, Dariqə”, “Səndən başqa bir sevdiyim yox mənim”, “Bir pəri” və s. adalarını çəkə bilərik.

Özbəkistanda və Qaraqalpaqstanda Haciniyaz yaradıcılığına daim böyük sevgi ilə yanaşılmışdır. Bunun davamı olaraq 17 iyul 2024-cü ildə Özbəkistan Respublikasının Prezidenti Şəfqət Mirziyiyevin görkəmli qaraqalpaq şairi və mütəfəkkiri Haciniyaz Kosibaulının 200-illiyinin geniş bayaram təntənələri ilə keçirilməsi ilə bağlı fərmani işıq üzü görmüşdür. Fərmanda Haciniyazın öz təkrarsız və dərin məzmunlu yaradıcılığı ilə milli mədəniyyət və ədəbiyyatın inkişafına, gənclərin vətənpərvərlik və ali-mənəvi ideallarının tərbiyə olunmasında, özbək və qaraqalpaq xalqlarının tarixi dostluğunun möhkəmləndirilməsində müstəsna rolu olduğu qeyd olunur. Eyni zamanda bu da diqqət mərkəzinə çəkilir ki, istedadlı şairin humanist və fəlsəfi baxışları, onun şeirlərində və dastanlarında yer almış digər etik-estetik dəyərlər hər iki xalqın qarşılıqlı münasibətləri tarixində və qəlbində öncül mövqedə dayanmaqdadır.

Təsadüfi deyildir ki, Haciniyaz şairliyi və filofofluğu ilə yanaşı, həm də Qaraqalpaqstanda alim və ustاد, fərqli istedad sahibi olan kəliqraf kimi öz ölkəsindən çox-çox uzaqlarda da yaxşı tanınmışdır. Onun qəlblərə yol tapan orijinal poeziyası nəinki qaraqalpaqlar, həm də türkmən, qazax və qırğız oxucularının da mənəvi tələblərini ödəyən qeyri-adi poetik nümunələrdir. Odur ki, Haciniyaz Kosibay ulının anadan olmasının 200 illiyinin YUNESKO-nun yubiley tədbirləri planına salınması da şairin yaradıcı ırsının ümumbaşarı mahiyətini göz önüne gətirməkdədir.

Özbəkistan Prezidentinin Fərmanı ilə Haciniyaz Kosibay ulının 200 illiyinin keçirilməsi ilə bağlı Özbəkistanın Baş naziri Ubaydulla Arifovun başçılığı altında işləyəcək Yubiley Təşkilat Komitəsi böyük mütəfəkkirin yaradıcılıq ırsının geniş təbliği sahəsində aparılacaq işlərin çoxcəhətliliyini və monumentallığını sübut etməkdədir.

Böyük mütəfəkkirin yubileyinin 200 illiyi çərçivəsində onun seçilmiş əsərlərinin özək və qaraqalpaq dillərdə nəşri, indiyədək mövcud olan bədii əsərlərinin yenidən nəşri, elmi-populyar əsərləri, həyat və yaradıcılığının müxtəlif tərəflərini eks etdirən əsərlərinin çapı və onların təqdimatının nəzərdə tutulması da Haciniyazın bədii ırsınə verilən dəyərin yüksək olduğunu yetərincə göz önünə gətirməkdədir.

Bu tədbirlərin sırasında dövlət sifarişi əsasında ortaya çıxacaq “Haciniyaz” adlı bədii-publisistik sənət əsərinin yaradılmasının burada qeyd edilməsi də vacibdir.

Tədbirlər siyahısında Qaraqalpaqstanın paytaxtı Nökis şəhərində ölkənin istedadlı gənclərinin “Haciniyazın nəğmələrini oxu” (Айт, сен Ажиниезнинг күшикларидан) mövzusunda müsabiqə və məktəblərin yaradıcı şagirdləri arasında Haciniyazın həyat və yaradıcılığına həsr olunmuş inşa yazı müsabiqəsinin keçirilməsi qaraqalpaq ədəbiyyatının klassikinin ədəbi şəxsiyyətinə verilən dəyərin görümlü mənzərəsini eks etdirməkdədir.

2024-cü ilin oktyabr ayında Qaraqalpaq Dövlət Universitetində və Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili Ədəbiyyatı Universitetində Haciniyazın ırsının öyrənilməsi ilə bağlı beynəlxalq elmi-praktik konfransların keçirilməsi planlaşdırılmışdır. Bundan başqa Haciniyaz adına Nökis Dövlət Pedaqoji İnstytutunda şairin muzeyinin açılmasının planlaşdırılmışdırıması da mütəfəkkirin yaradıcılığının orijinalliğini sübut etmək iqtidarından olan faktlardandır.

Bu ilin noyabrında Əlişir Nəvai adına Özbəkistanın Böyük Dövlət Akademik Teatrında və Berdağ adına Qaraqalpaq Dövlət Akademik Teatrında Haciniyazın xatirəsinə həsr olunmuş təntənəli ədəbi-bədii gecələrin keçirilməsi, Haciniyazın doğulduğu Muynak rayonunda onun məzarının yenidən qurulması, memorial kompleksinin yaradılması, onun adını daşıyan ekoparkın sakinlərin istifadəsinə veriləcəyi [17] qaraqalpaq ədəbiyyatının klassikinin yaradıcılığına verilən dəyərin əyani ifadəsidir.

Elə buradaca qeyd edək ki, Azərbaycan ədəbiyyatında Vaqif (1717-1797), türkmən ədəbiyyatında Məhdimqulu (1724-1807) kimi Haciniyaz da qaraqalpaq ədəbiyyatında milli-poetik düşüncənin gücündən və vüsətindən istifadə edərək ilk qaraqalpaq şairlərindən biri kimi özünün qiyamçı, eyni zamanda maarifçi yaradıcılığı ilə doğma qəbilə və tayfaları birliyə və birləşməyə səsləməklə populyar şeirləri ilə doğma ədəbiyyatın ənənələrini inkişaf etdirməklə yanaşı, həm də fərdinovator təfəkküründən istifadə edib, ona fəlsəfi çalarların gətirilməsində müstəsna xidmətlər göstərmişdir [18].

Berdağ və Günxoca ilə birlikdə qaraqalpaq klassik poeziyasının əsasını qoymuş Haciniyaz xalq arasında sevilən və populyar şeirləri ilə yanaşı, vətəndaş, məhəbbət və fəlsəfi lirikası ilə də fərqli mövqe sahibi olmuşdur.

Kunqrad üsyanının iştirakçılarından biri kimi, şair Bozatau kəndində əsir düşərkən onun gözləri öündə bütün əhali ya məhv edilmiş, ya da qul edilib əsir götürülmüşdür. Gözləri ilə gördüklərindən dəhsətə gələn şair məhz bu acı və faciəvi hadisələri özünün “Bozatau” adlı tarixi poemasında əks etdirmişdir [19]. Yeri gəlmışkən bildirək ki, adını çəkdiyimiz poema bu gün də xalq arasında Haciniyazın qoşduğu nəğmə halında oxunmaqdadır.

Atadan ayrıldı güləblə oğlan,
Satıldı, dür başın əylədi qulam,
Kimlər İraq səmtə, kimlər getdi Şam,
Kimlər də Qurd, Tehran düşdü, Bozatau.

Kiminin qardaşı, oğlu, həm qızı,
Tutuldu gün kimi ayi, ulduzu,
Hərir atlas geyən kimin yalqızı,
Zalımlar əlinə düşdü, Bozatau [7, s. 114].

Haciniyaz qaraqalpaq ədəbiyyatında lirik hissələr tərənnümçüsü kimi tanınsa da, onun öz dövrü üçün güclü və əzəmətli poeziyası qaraqalpaq xalqının ruhi halının, mədəni və mənəvi düşüncəsinin özünəməxsus şəkildə formalşamasında da əvəzsiz rol oynamışdır. Şairin qeyri-adi mövzuları diqqət mərkəzinə çəkib, doğma elinə-obasına bəslədiyi məhəbbət hissələri, xalq və Vətənlə bağlı hiss və duyğuları, şeirlərinin mayasının mahiyyəti və fərdi yaradıcılıq pafosu ona qeyd etdiklərimizixüsusi şəkildə oxuculara çatdırmaq imkanı vermişdir. Elə buna görə də Haciniyazın doğma elə olan hədsiz məhəbbəti şairin əsərlərinin məzmun-ideya mahiyyətinə hopmuşdur. “Ellərim vardi”, “Vardır”, “El görər gün barmeken”, “Vardı”, “Göründü”, “Bilmədim”, “Bozatau”, “Olur” və digər bu kimi nümunələrdə Haciniyazın Vətənə, torpağı, el-obaya vurğunluq hissələri və ideyaları özünün seçdiyi və istifadə etdiyi ifadə və ibarələrlə oxucular üçün olduqca görümlü bir effekt yaratmaqdadır. Büyyük şairin bu el sevgisini, el məhəbbətini biz onun “Vardır” şeirinin müvafiq parçaları üzərində daha yaxşı illüstrasiya edə bilərik:

Беглер, тәрийп етсем калпак йұртыны,
Хүп әжеп тамаша еллери бардур,
Ариф болып хак йолына ершикен,
Муршиднұ мүкәммәл пирлери бардур.

..Бардур кызы-жауаны кашлары кәтан,
Йузин таккас етсөн хуршииди табан,
Аны көргөнлердин ақлыны алган,
Ләйли, Зулейхадай хурлери бардур.

..Бардур перийзады алма янаклы,
Ләби писте, шекер киби додаклы,
Кимар ала көзли, балам капаклы,
Зухрә киби сушик тиллери бардур [6, б. 5].

Həmin döndlüklerin tərcüməsinin Azərbaycan türkcəsində necə səslənməsinə diqqət yetirək:
Bəylər, tərif etsəm, qalpaq yurdunu,
Xub əcəb tamaşa elləri vardır,
Arif olub, haqq yoluna düşənin,
Mürşidi mükəmməl pirləri vardır.

...Vardır qız-cananı qaşları kaman,
Üzünə baxanda xurşidi-təban,
Onu görənlərin ağlıni alan,
Leyla, Züleyxa tək hürləri vardır.

...Vardır pərizadı alma yanaqlı,
Ləbi püstə, şəkər kimi dodaqlı,
Xumar ala gözlü, dəhan qapaqlı,
Zöhrə kimi süsük dilləri vardır.

Haciniyaz bütün əsərlərində özünün vücudu və mahiyyəti ilə xalqının şairi olduğunu sübut etməyə

*Tərcümə bizimdir.

çalışmışdır. Onun yaradıcılığının bu cəhəti eksər bütün xüsusiyyətləri ilə “Bozatau” poemasının məzmun və mahiyyət çalarlarında böyük məharətlə eks olunmaqdadadır. Çünkü “Bozatau”da şairin ahi-naləsi, içinin odu, ürəyinin közü, gözünün yaşı ilə, xalqının düşmənlərinə olan hədsiz nifrəti təsvir edilməkdədir.

1975-ci ildə Nökisin “Qaraqalpaqstan” nəşriyyatı tərəfindən çap olunmuş “Oxucunun kitabxanası. Haciniyaz. Bozatau” adlı kitaba nəşriyyatçılarından yazılmış ön söz əvəzində haqlı olaraq göstərilmişdir ki, “Bozatau” poeması xalq tarixinin az qala bütün tərəflərini özündə eks etdirmək baxımından unikal əsərdir. Əsərdə bəhs olunan bu yer adı da məhz Kunqratda 1858-ci ilə yaxın bir dövrdə getmiş real hadisələrlə bağlı araya-ərsəyə gətirilmişdir. Yağılar, xalq qanına susayanlar heç kimə aman verməmiş, insanlara divan tutmuş, bundan Haciniyazın özü də dərdə-qəmə mübtəla olmuşdur. Odur ki, xalqın da, şairin də özünün doğulduğu yerə mehri-məhəbbəti bitib-tükənməz bir hüzn təsvirini yaratmışdır:

Жер хәм ел биләндүр, ел хәм жер билен,
Жерсиз елин куни дәрбедәр билен,
Öмири отер жүректеги шен билен,

Kədiyrin сенин бизге ötti Bozatau, – yazmaqla nəşriyyat tərəfindən qeyd etdiklərimizə dəyərli bir münasibət ortaya qoyulur [4, 6. 6].

Haciniyazın 1993-cü ildə Nökisin «Karaqalpakstan» nəşriyyatında işiq üzü görmüş digər “Bir pəri”, “Məhəbbət və namə şeirləri” adlı kitabda vətənpərvərlik şeirləri ilə yanaşı, sevgiyə həsr olunmuş “Könlüm mənim”, “Mənzər”, “Göründü”, “Yox mənim”, “Bir canan”, “Bir pəri”, “Düşər”, “Dildarım”, “Gəldim”, “Dildarın xəbərin kimdən soruşum”, “Var indi”, “Gözlərim”, “Ayrılsa” və s. bu kimi nümunələrlə yanaşı, həm də öyünd-nəsihət xarakterli “Nə bilsin”, “Hər kim Hatəm olur fani dünyada”, “Olurmu” və s. kimi maraqlı yaradıcılıq nümunələri yera almışdır [3].

Şairin yuxarıda adlarını çəkdiyimiz və çəkmədiyimiz çoxsaylı sevgi-məhəbbət səpkili əsərlərində onun poetik virtuozluluğunu bəzi məqamları özünü görümlü eks etdirməkdədir. Təsadüfi deyildir ki, Haciniyazın məhəbbət lirikası müasir qaraqalpaq ənənənin ən çox sevdiyi nəğmələr sırasındadır. Onlar böyük həvəslə orta və ali məktəb proqramlarına daxil edilmişdir. Haciniyazın lirikası milli bəstəkarları o qədər vəcdə gətirmişdir ki, onlar öz yeni musiqi əsərlərində və bəstələrində məhz onun yaradığı nümunələrdən istifadə etməklə fərdi yaradıcılıqlarını daha da püxtələşdirməyə imkan tapırlılar [20].

Burada bir qədər də böyük mütəfəkkirin əsərlərinin öyrənilməsindən bəhs etmək yerinə düşər. Haciniyazın yaradıcılığının tədqiqi tarixi XX əsrin 30-cu illərindən başlamışdır. Həmin vaxtlar K.Aimbetov, O.Kojurov, N.Davkarayev və b. bu kimi müəlliflər şairin əsərlərinin müxtəlif tərəflərinin təhlillərə cəlb edilməsini məqsədə uyğun hesab etmişlər. Belə ki, Nazim Davkarayev özünün “Qaraqalpaq ədəbiyyatının tarixi ocerkləri” adlı kitabının əsas hissəsini məhz Haciniyazın yaradıcılığına həsr etmişdir. Bundan sonra XX əsrin 50-ci illərindən başlayaraq şairin bədii-poetik irsi K.Aimbetov, İ.Sagitov, K.Berdimuradov, S.Əhmədov, B.İsmayılov və b. bu kimi tədqiqatçılar tərəfindən onun həyat və yaradıcılığının açılmamış səhifələri ilə ədəbiyyatsevərləri tanış etmişlər.

Məhz bu dövrlərdən başlayaraq Haciniyazın əsərləri 1949, 1960, 1965, 1975, 1988, 1993, 1994, 2014 (iki dəfə) və digər illərdə qaraqalpaq dilində; 1962-ci ildə özbək dilində; 1975-ci ildə rus dilində oxuların ixtiyarına verilmişdir. Elə buradaca onu da qeyd edək ki, bu sətirlərin müəllifləri də Haciniyazın Azərbaycan oxularına təqdim olunmasında xeyli işlər həyata keçirmişlər. Belə ki, professor, türkoloq, şair-tərcüməçi Nizami Məmmədov Tağısoy 2007-ci ildə Bakı Slavyan Universitetinin “Kitab aləmi” nəşriyyat-poliqrafiya mərkəzində çap etdirdiyi “Qaraqalpaq ədəbiyyatı” (rus dilində) kitabında “XVIII-XIX əsrlər qaraqalpaq ədəbiyyatı” fəslində bu dövrdə yazmış, digər şairlərlə yanaşı, onun yaradıcılığını da ayrıca bir paraqrafda “Haciniyazın yaradıcılıq taleyi” adı altında təhlillərə cəlb etmişdir [15, s. 171-175]. Bundan sonra yenə də onun 2015-ci ildə nəşr etdirdiyi “Qaraqalpaq ədəbiyyatı” kitabında “Haciniyazın yaradıcılıq taleyi” adlı ocerk kütləvi tirajla nəşr etdirdiyi ali məktəblər üçün dərslikdə təhlil edilmişdir [8, s. 226-231]. Bundan başqa professor Nizami Məmmədov Tağısoy qızı Şəbnəm Məmmədova ilə birlidə Qaraqalpaq xalq ruhunun tərənnümçüsü Haciniyaz Kosıbay oğlu” [11, s. 14; 12, s. 14; 13, s. 14; 14, s. 14] adlı araşdırmaları silsilə şəkilində Azərbaycan oxucusuna təqdim edilmişdir.

Bundan başqa professor Nizami Məmmədov Tağısoy təhlillərə cəlb etdiyi bir sıra materiallarda Məhəmməd Məhəmmədov, Vaqif və Haciniyaz poeziyasının motiv, mövzu və obrazlarını müqayisəli-tipoloji kontekstdə nəzərdən keçirmişdir [10]. Eyni zamanda tədqiqatçı Azərbaycan şairi Vaqiflə qaraqalpaq şairi Haciniyazın yaradıcılığına xüsusi olaraq nəzər salmışdır [16, s. 73-78]. Nizami Tağısoy qaraqalpaq poeziyasının klassiki Haciniyazın yaradıcılıq yolunun müxtəsər cizgilərini yenə də Beynalxalq konfrans materiallarında [9, s. 220-223] sistemli və ardıcıl şəkildə araşdırılmalara cəlb etmişdir.

Təqdim edilmiş materiallardan görünür ki, qaraqalpaq ədəbiyyatşunaslığında olduğu kimi Azərbaycan ədəbi-tənqiqi fikrində də Haciniyazın bədii ırsinin araşdırılması prioritət mövqedə

dayanmışdır.

XX əsrin 60-cı illerindən başlayaraq Haciniyazın ədəbi-tənqidə məlum olmayan xeyli əlyazmaları tapılmışdır ki, onların ədəbi dövriyyəyə buraxılması şairin əsərlərinə tənqidçi və oxucu marağını xeyli dərəcədə gücləndirmişdir. Məhz bütün bu tapıntı və araşdırmların sayəsində, (onların sırasında H.Həmidovun “Haciniyaz yaradıcılığının əsasları”; K.Bayniyazovun “Şair Haciniyaz haqqında fikirlər”; A.Kərimovun “Haciniyaz bədii sözün ustası kimi”; K.Sultanovun “Gəncliyə vürgün”; A.Pirnəzərovun “Haciniyazın ustalığı ilə bağlı fikirlər”; A.Murtazayevin “Haciniyaz Kosibayulinin ədəbi metodu və üslub xüsusiyyətləri” və başqa bu kimi əsaslı tənqid əsərlərin adlarını çəkmək mümkündür. Elə buradaca qeyd edək ki. Haciniyaz yaradıcılığının xalqın tarixi ilə bağlılığı məsələləri akademik S.Kamalovun “Haciniyaz yaradıcılığında xalqla bağlı tarixi-etnoqrafik məlumatlar” adlı məqalələrində də nəzərdən keçirilmişdir. Bundan başqa şairlə bağlı materiallar B.İsmayılovun yazdığı “1858-1859-cu illər Haciniyaz yaradıcılığında Kunqrad üsyanının təsviri” kitabında da təhlil süzgəcindən keçirilmişdir və i. a. və s.

Qeyd etdiklərimiz əyani olaraq göstərir ki, Haciniyazın yaradıcılığı daim müxtəlif yönlərdən öyrənilmişdir. O, qaraqalpaq milli ədəbiyyat tarixində özünü heç də şair kimi yox, həm də tarixçi, xalq dərdinin və problemlərinin carçısı, onun əzablarını çıxınında daşıyan və bu əzabları əsərlərinin mahiyyətinə hopdurub, var gücü ilə dünyaya hayquran xalq və millət təəssübkeşi kimi özünə möhtəşəm bir abidə ucaltmışdır. Odur ki, böyük mütəfəkkirin xatirəsi nəinki qaraqalpaqların, bütün türklərin, həm də azadlıq uğrunda mübarizə aparan dünya xalqlarının yaddaşında əbədi yaşayacaqdır. Haciniyazın yaradıcılığı özək və qaraqalpaq xalqlarının tarixi münasibətlərinin görümlü mənzərəsini yaradan əvəzsiz incilərdir.

ƏDƏBIYYAT

1. Ажинияз Косыбай улы // Казахстан, Национальная энциклопедия. Алматы: Казак энциклопедиясы, 2004. Т. 1. ISBN № 9965-9389-9-7.
2. Ажинияз Косыбай улы // Большая советская энциклопедия: В 30-ти т. / гл.ред. А.М.Прохоров. 3-е изд. – Москва: Советская энциклопедия, 1969-1978.
3. Ажинияз. Бир пәрий (Ашыклык хэм нама косыклары). Нöкис, «Каракалпакстан», 1993, 72 б.
4. Ажинияз. Бозатай (Поэма). Нöкис, «Каракалпакстан» баспасы, 1975. б. 6 (27 б).
5. Давкараев Н. Очерки по истории дореволюционно каракалпакской литературы. Ташкент, 1959
6. Əjininiaz (Зийяр). Еллерим барды. Нöкис, «Каракалпакстан», 1994, 6.5 (20 б.).
7. Haciniyaz. Şeirlər//Azərbaycan dilinə tərcümə edənlər: Nizami Məmmədov Tağısoy, Şəbnəm Məmmədli. Bakı, “Elm və təhsil”, 2020, s. 114.
8. Məmmədov Tağısoy N. Haciniyazın yaradıcılıq taleyi // Qaraqalpaq ədəbiyyatı. Ali məktəblər üçün dərslik. Bakı, “Elm və təhsil”, 2015, s. 226-231.
9. Məmmədov Tağısoy N. Haciniyazın yaradıcılıq yolunun müxtəsər cizgiləri // Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş Azərbaycanşunaslığının aktual problemləri // XI Beynəlxalq elmi konfransın materialları. 7-8 may, 2020. Bakı, “Mütərcim”, 2020, s. 220-223.
10. Məmmədov Tağısoy N. Məhtimqulu, Vaqif və Haciniyaz poeziyasının motiv, mövzu və obrazları müqayisəli-tipoloji təhlil kontekstində // “Məhtimqulu insan qəlbinin mənəvi təbibidir” mövzusunda Türkmenistanın Azərbaycan Respublikasında Səfirliyi və AMEA-nın birgə keçirdiyi Beynəlxalq Konfrans. AMEA. Mərkəzi Kitabxana. Bakı, 2018, 25 iyun.
11. Məmmədov Tağısoy N., Məmmədova Ş. Qaraqalpaq xalq ruhunun tərənnümçüsü Haciniyaz Kosibay oğlu. “Xalq cəbhəsi” qəzeti, 2021, 4 may, s. 14 (1-ci yazı).
12. Məmmədov Tağısoy N., Məmmədova Ş. Qaraqalpaq xalq ruhunun tərənnümçüsü Haciniyaz Kosibay oğlu. “Xalq cəbhəsi” qəzeti, 2021, 6 may, s.14 (2-ci yazı).
13. Məmmədov Tağısoy N., Məmmədova Ş. Qaraqalpaq xalq ruhunun tərənnümçüsü Haciniyaz Kosibay oğlu. “Xalq cəbhəsi” qəzeti, 2021, 8 may, s. 14 (3-cü yazı).
14. Məmmədov Tağısoy N., Məmmədova Ş. Qaraqalpaq xalq ruhunun tərənnümçüsü Haciniyaz Kosibay oğlu. “Xalq cəbhəsi” qəzeti, 2021, 18 may, s. 14 (4-cü yazı).
15. Mamedov N. Каракалпакская литература XVIII-XIX вв. // Творческая судьба Ажинияза // Мамедов Тагисой Н.). Каракалпакская литература. Bakı, “Kitab aləmi”, 2007, c. 171-175.
16. Mamedov Tagisoy N. Сравнительно-сопоставительная характеристика творчества азербайджанского поэта Вагифа и каракалпакского Ажинияза // Международная научно-практическая конференция «Наука, образование и культура», посвященная 28-ой годовщине Комратского государственного университета. Сборник статей. Том II, Комрат, 2019, с. 73-78.
17. Gazeta.uzhttps://www/gazeta/uz>a...
18. https://arboblar.uz>people.